



Ələsgər Siyablı

(əvvəli ötən sayımızda)

F.Molon Alp adını tarixin qədim dövrlərində etibarən İtaliyada və Avropanın digər ərazilərində məskunlaşmış turanlıların qədim lıqır etnosu ilə əlaqələndirir. Onun yazdırığına görə "Alp" toponiimi ligurların məskunlaşdıığı ərazilərdə geniş yayılıraq Alp, Alba, Albano, Alban kimi çoxsaylı toponiimlər meydana gətirmişdir. Molon Albion adının Roma mifologiyasında Saturnun oğlunun adından götürüldüyü haqqında Pampolio Melanin fikrini inandırıcı hesab etmir və İtaliyanın Albano xalqının lıqır mənşəli olduğunu və Appenin yarımadası boyunca yayılıraq Latium (Latissio) ərazisində de məskunlaşdıqlarını qeyd edir. (Francesco Molon, 1880, Səh. 36)

Alp Türklerə əlaqədar qədim bir eponimidir. Qədim türk sözü olan Alp adının bir çox izahları mövcuddur. Qədim türk lüğətində Alp eponimi qəhrəman, igid, cəsur, bahadır, pəhlivan, cəngavər kimi izah olunur. (Drevne-törkçiyi sdovarq, 1969, Səh. 36)

Alp insanları əsasən dağlıq ərazilərdə məskunlaşmış dağlı insanlardır.

Bir çox qaynaqlarda göstərilidiyi kimi Alp sözü Alb və Alm şəklində də ifadə olunur.

Almaniyada assurologiyanın atası hesab olunan Eberhard Schrader akkad-sami dilində Alp-i/Alap sözünün öküz demək olduğunu yazır. (Eberhard Schrader, 1872, Səh. 26)

D.Miller və M.Şippin Akkad dilinə həsr olunmuş əsərində də, Alpu sözü "öküz" kimi tərcümə edilir və onun mixi ideoqramının Qud yeni öküz olduğu yazılmışdır. (D.Miller and M.Şipp. 1996, səh. 74)

İngilis tarixçisi Duqlas Freshfield "Qafqazın Kəşfi" adlı əsərində Alp sözünün mənasının iddia edildiyi kimi "ağ dağ" deyil "dağ çəmənliyi" anlamı daşıdığını yazar. (Douglas Freshfield, Səh. 65, 1896)

VI əsr Roma tarixçisi keşif Sevilyalı İsidor da Alp sözünü lıqur dilində yüksək dağ və dağ çəmənliyi anlamı daşıdığını yazımışdır.

Alup sözü sumer-akkad dilindən uqarit dilinə Alp şəklində keçmişdir və mənası öküz və ya qaramal deməkdir. (Wilfred Watson, 2007, Səh. 106)

Alp sözü ilə Alm sözləri sinonim sözlərdir. Xuxarıdakı izahlardan da göründüyü kimi sumer-akkad dilində Qud/Alp sözü vəhşi öküz anlamı ilə yanaşı bir də güclü, casur, atlıqan anlamı daşımış və bu azadlıq sevər, casur, güclü heyvan insanlar üçün də qəhrəmanlıq, igidlik simvoluna çevrilmiş, insanlar onu özərlə ilə özədəşdirmişdir.

Dünya tarixinin Turan dövrü



düyü kimi Alup və Alum sözlərinin qisaldılmış formasıdır. Qədim almanlar qaramal bəslədikləri dağ çəmənliyi və otlqları Alp/Alb və ya Alm adlandırdılar. (Alfred Helfenstein, 1982, Səh. 45)

Sumer dili lüğətlərində Alpi-Alm sözlərinin loqogramı olan Qud sözünün öküz, buğa anlamı ilə yanaşı digər mənasının da "güclü", "casur", "qəhrəman" anlamı daşılığı qeyd olunmuşdur. (Friedrich Delitzsch, 1914, Səh. 108)

Yuxarıdakı şəhərlərdən də göründüyü kimi sumer-akkad dilində Qud/Alp sözü vəhşi öküz anlamı ilə yanaşı bir də güclü, casur, atlıqan anlamı daşımiş və bu azadlıq sevər, casur, güclü heyvan insanlar üçün də qəhrəmanlıq, igidlik simvoluna çevrilmiş, insanlar onu özərlə ilə özədəşdirmişdir.

Müxtəlif dillərdə Alp, Tur, Öküz, Kutur, Bizon və Yak adlanan vəhşi öküzün ənənəvi yaşayış areali yüksək dağ yamaclarındakı çəmənlik və otlqlar olmuş və ona görə də yüksək dağ yamacları onların adı ilə Alp və

ya Alm/Alb adlanmışdır. Qədim türklərdə Alp Turan, Alr Ər Tonqa, Alp Teqin və s. qəhrəmanlıq epitetləri daşıyan adlar geniş yaradılmışdır.

Bir çox müəlliflərin o cümlədən F.Lenormarin, Seysin, Konderin, Isaak Teylorun ən sevdikləri nəzəriyyə turanlıların tarixə qədərki dövrdə Ön Asiyaya, Mərkəzi və Güney Avropaya yayılmalari nəzəriyyəsidir. Prof. Seys turanlıları "uqor-altay" irqi adlanıraq buraya türkləri, tatarları

vi məxluqların etnik mövcudluğu haqqında hər hansı bir elmi dəllə bəlli deyil". (Daniel Brinton, 1895, Səh. 76)

Almaniyanın XVIII-XIX əsr görkəmli antropoloqu İohan F. Blumenbach ilk dəfə bəşəriyyəti 1) Qafqaz (ağ irq), 2) Mongolid (sarı irq), 3) Malay (qəhvəyi irq), 4) Negroid (qara irq), 5) Amerikan (qırmızı irq) olmaqla 5 irqə bölmüşdür. O, Qafqazı bəşər irqinin beşiyi adlandırdı. Blumenbach "ağ irqə" mənsub etdiyi avropalıları Qafqaz irqinə aid edirdi. O, Qafqaz irqini insanların gürcülerin timsalında ən mükəmməl insan tipi hesab edirdi. Blumenbach ural-altay xalqlarını Qafqaz irqinə deyil Mongolid irqinə aid edirdi.

yüzillikdə Qafqaz üzərindən keçərək Batı Asiyaya gəlmişlər və e.g. 800-cü ilə qədər Persiyanın hökmranı irqinə çevrilmişlər. O zamana qədər Persiyanada hakim irq monqollar, yəni türkələr olmuşlar. (Daniel Brinton, 1895, Səh. 80)

Turanlıların aid edildiyi irqi tiplərdən biri də Aral irqi nəzəriyyəsidir. Alman assuroloqu Artur Unqnad bəşəriyyətin ən böyük irq ailəsini təşkil edən Aralıq dənizi (Mediterrane) irqinin bir neçə qola ayırdığını və sumerlərin onun dördüncü qolunu təşkil etdiyini yazar.

Unqnad irəli sürdüyü digər bir nəzəriyyə Aral irqi nəzəriyyəsidir. O Sumer irqini Aral irqi adlandırmagın daha doğru ola biləcəyi fikrini irəli sürür.

Unqnad Xəzər dənizinin Güney doğusunda Damqan yaxınlığında aşkar edilən e.g. IV minilliyyətə aid Tepe-hisar arxeoloji mədəniyyətinə mənsub uzun başlı dolixonkefal insanların Aral də-

və finləri aid edir. (Daniel Brinton, 1895, Səh. 74)

Lakin Turan irqi nəzəriyyəsinin əleyhdarları tarixəqədərki dövrdə, yəni sami və ari irqlərinin tarix səhnəsinə qədəm qoymadan önce turanlıların yer üzünən əsas mədəni əhalilə kütlesini təşkil etdikləri fikrini qəbul etməyərək Kiçik Asiyadan turanlı xalqlarını və o cümlədən urartuların aid olduqları "turanlı" terminini qeyri müəyyən "aloroid" və ya "allafon" termini ilə əvəz etməyə təşəbbüs göstərmişlər.

Daniel Brinton "Aloroid" nəzəriyyəsinə tənqidi yanaşaraq yazır: "Bir müddət sonra Məsopotamiya xalqlarının turanlı mənşəyi haqqında nəzəriyyənin tərəfdarlarının bir çoxu yeni bir "alarodiya" nəzəriyyəsinin tərəfdarlarına çevrilidirlər. Q.Bertin belə bir nəzəriyyə irei sürdü ki, Bati Asiya tarixə qədərki dövürdə "ilkin irq" adlanan insan döllü tərefindən məskunlaşmışdır. Qeyri müəyyən dilə və fiziki tipe malik olan bu insan növü bütün yer üzünə yayılmış və yüksək irqlərin meydana çıxmışı ilə ortadan qeyb olmuşlar. Lakin bu möcüzə-

Amerikanın görkəmli arxeoloq və etnoloqu Daniel Brinton İohan Blumenbachın Qafqaz irqi adlandırdığı "ağ irqi" "avroafrika" irqi adlandırmışdır. O yazırı ki, "Məsarı monqol və qara Afrika irqindən ferqliyən irqi "avroafrika" irqi adlandıram. Çünkü bu irq Şimali-qərbi Afrikani və batı Avropanı əhatə edirdi. Qərbi Asiyada bu irq ən qədim tarixi zamanlarda olğdu kimi bu gün də üç böyük qol olan hind-german, sami və qafqaz qollarını özündə birləşdirmişdir. Ümumiyyətlə, qafqaz tayfaları hər zaman quzeydə, arilar mərkəzdə, samilər isə güneydə məskunlaşmışlar. Onun fikrine görə ari irqi iddia edildiyi kimi Mərkəzi Asiyada deyil, Batı Avropada təşəkkül tapmış, ordan hərəkət edərək Hellospont və Bosfor vəsaitəsində Kiçik Asiyaya və İrana, sonra isə Hindikuş dağlarında onların bir hissəsi ayrılaraq cənuba, Əfqanistan və Hindistana, digər hissə isə quzeyə Baktriyaya doğru hərəkət etmişdir. (Daniel Brinton. The Protohistoric of Western Asia Səh. 78)

Albay A.Billerbekin irei sürdüyü tezisə görə arilər m.ö. XIII yüzillikdə Qafqaz üzərindən keçərək Batı Asiyaya gəlmişlər və e.g. 800-cü ilə qədər Persiyanın hökmranı irqinə çevrilmişlər. O zamana qədər Persiyanada hakim irq monqollar, yəni türkələr olmuşlar. (Daniel Brinton, 1895, Səh. 80)

nizi mənşəli olduğunu fikrini irəli sürür. Həmin irqin mənsubları sonradan Amudərya və Sirdəryə vadilərinə, daha sonra Hindistana və quzey-batiya doğru Babilə qədər yayılmışlar. Bu insanları Xəzər hind-ari irqinə aid edən Kappersin əksinə olaraq Unqnad onları sumer irqinə və ya "aral" irqinə aid etməyin daha doğru olacağını qeyd edir. (Artur Ungnad. Subartu, Səh. 6.)

Unqnad qafataslarının arxasında dik çıxıntıya malik insanları Ön Asiyanın ən qədim xalqı adlandırdı. Antropologiya elmində qafataslarının arxasında dik çıxıntı "Tüberkulüm Turkum" yəni türk çıxıntısı adlanmışdır.

İkiçayarasında ilkin mədəniyyətin əsasını qoyan bu insanların məskunlaşdıqları Suriyanın quzeyi, İkiçayarası ərazi və sonradan Assuriya adlanan ərazi ən qədim zamanlarda Subartu adlandırdı. Qafataslarının arxasında dik çıxıntıya malik bu insanların subar irqini təşkil edərək subar dillinə və özəl bir subar mədəniyyətinə malik idilər. (A.Ungnad, 1936, Səh. 23)

(ardı gələn sayımızda)